



AZƏRBAYCAN RESPUBLİKASI

R E F E R E N D U M

26 sentyabr 2016-cı il

**SƏSVERMƏNİN NƏTİCƏLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM)
KOMİSSİYASININ**

P R O T O K O L U

BAKİ – 2016

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli, 2241 sayılı Sərəncamı ilə ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Azərbaycan Respublikasının Referendum Aktının layihəsi üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası* səsvermənin ümumi nəticələrini **müəyyən etmişdir:**

Seçki dairələrinin sayı	<i>Bir yüz iyirmi beş</i>	125
Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı	<i>Bir yüz iyirmi beş</i>	125
Seçki məntəqələrinin ümumi sayı	<i>Beş min altı yüz iyirmi yeddi</i>	5 627
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı	<i>Dörd</i>	4
Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı	<i>Sıfır</i>	0
Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı	<i>Sıfır</i>	0
1. Seçicilərin ümumi sayı	<i>Beş milyon iki yüz yetmiş min altı yüz on üç</i>	5 270 613
<i>o cümlədən:</i>		
a) seçici siyahılarındakı seçicilərin sayı	<i>Beş milyon iki yüz altmış üç min üç yüz qırx altı</i>	5 263 346
b) əlavə seçici siyahılarında olan seçicilərin sayı	<i>Yeddi min iki yüz altmış yeddi</i>	7267
2. Səsvermədə iştirak etmiş (səsvermə bülleteni alan) seçicilərin sayı **	<i>Üç milyon altı yüz yetmiş üç min səkkiz yüz on altı</i>	3 673 816
3. Səsvermə qutularında olan səsvermə bülletenlərinin sayı	<i>Üç milyon altı yüz yetmiş bir min iki yüz yetmiş dörd</i>	3 671 274

* Protokoldakı "seçki komissiyaları" ifadəsi müvafiq olaraq "referendum komissiyaları" hesab edilir.

** Seçicilərin fəallığı: 69.70% [seçicilərin ümumi sayına, (1.), nisbətən faizlə]

4. Ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktının layihəsinə uyğun hər bir hissə üzrə səsvermənin nəticələri:

Sıra sayı	Hissələrin adları		Səslərin sayı		
			sözlə	rəqəmlə	faizlə***
1	9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin: "I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir."	lehinə	Üç milyon bir yüz on üç min yeddi yüz əlli dörd	3 113 754	84.81
		əleyhinə	Üç yüz on doqquz min səkkiz yüz səksən səkkiz	319 888	8.71
		etibarsız	İki yüz otuz yeddi min altı yüz otuz iki	237 632	6.48
2	24-cü maddədə: 2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmununda I hissə əlavə edilsin: "I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir."; 2.2. III hissəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin: "Hüquqlardan sui-istifadəyə yol verilmir."	lehinə	Üç milyon bir yüz on doqquz min iki yüz otuz beş	3 119 235	84.96
		əleyhinə	Üç yüz on yeddi min bir yüz iyirmi doqquz	317 129	8.64
		etibarsız	İki yüz otuz dörd min doqquz yüz on	234 910	6.40
3	25-ci maddədə: 3.1. III hissənin birinci cümləsində "milliyətindən" sözü "etnik mənsubiyətindən" sözləri ilə, ikinci cümləsində "milli" sözü "etnik" sözü ilə əvəz edilsin; 3.2. aşağıdakı məzmununda VI hissə əlavə edilsin: "VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar."	lehinə	Üç milyon bir yüz iyirmi iki min yetmiş iki	3 122 072	85.04
		əleyhinə	Üç yüz on dörd min üç	314 003	8.55
		etibarsız	İki yüz otuz beş min bir yüz doxsan doqquz	235 199	6.41
4	29-cu maddədə: 4.1. V hissə VII hissə hesab edilsin; 4.2. aşağıdakı məzmununda V və VI hissələr əlavə edilsin: "V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər."	lehinə	Üç milyon bir yüz otuz iki min yeddi yüz səksən səkkiz	3 132 788	85.33
		əleyhinə	Üç yüz on min üç yüz əlli beş	310 355	8.45
		etibarsız	İki yüz iyirmi səkkiz min bir yüz otuz bir	228 131	6.22
5	32-ci maddəyə aşağıdakı məzmununda VI, VII və VIII hissələr əlavə edilsin: "VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. VII. Məlumatın aid olduğu şəxs buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərti ilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir."	lehinə	Üç milyon bir yüz otuz bir min dörd yüz altmış bir	3 131 461	85.30
		əleyhinə	Üç yüz altı min iki yüz qırx səkkiz	306 248	8.34
		etibarsız	İki yüz otuz üç min beş yüz altmış beş	233 565	6.36
6	36-cı maddədə: 6.1. II hissədən "və digər silahlı birləşmələrdə" sözləri çıxarılınsın; 6.2. aşağıdakı məzmununda IV hissə əlavə edilsin: "IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır."	lehinə	Üç milyon bir yüz otuz beş min altı yüz altmış doqquz	3 135 669	85.41
		əleyhinə	Üç yüz doqquz min iki yüz səksən beş	309 285	8.42
		etibarsız	İki yüz iyirmi altı min üç yüz iyirmi	226 320	6.17
7	47-ci maddənin III hissəsində "sosial" sözündən sonra "və hər hansı digər meyara əsaslanan" sözləri əlavə edilsin.	lehinə	Üç milyon iki yüz iki min bir yüz on iki	3 202 112	87.22
		əleyhinə	İki yüz yetmiş bir min bir yüz iyirmi səkkiz	271 128	7.39
		etibarsız	Bir yüz doxsan səkkiz min otuz dörd	198 034	5.39

*** Səsvermə qutularında olan bülletenlərin sayına, (3.), nisbətən faizlə.

8	49-cu maddənin II hissəsində "etməklə" sözündən sonra "ictimai qaydanı və ya ictimai əlaqə pozmaq şərtlə," sözləri əlavə edilsin.	lehinə	Üç milyon doxsan yeddi min dörd yüz	3 097 400	84.37
		əleyhinə	Üç yüz iyirmi yeddi min səkkiz yüz yetmiş dörd	327 874	8.93
		etibarsız	İki yüz qırx altı min	246 000	6.70
9	53-cü maddənin I hissəsində "heç bir halda" sözləri çıxarılsın və "vətəndaşlığından" sözündən sonra "(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)" sözləri əlavə edilsin.	lehinə	Üç milyon bir yüz doxsan yeddi min əlli	3 197 050	87.08
		əleyhinə	İki yüz yetmiş iki min doqquz yüz iyirmi bir	272 921	7.43
		etibarsız	İki yüz bir min üç yüz üç	201 303	5.49
10	56-cı maddənin III hissəsində "seçkilərdə iştirak etmək" sözləri "seçilmək" sözü ilə əvəz edilsin.	lehinə	Üç milyon iki yüz dörd min yeddi yüz otuz doqquz	3 204 739	87.29
		əleyhinə	İki yüz yetmiş bir min qırx səkkiz	271 048	7.38
		etibarsız	Bir yüz doxsan beş min dörd yüz səksən yeddi	195 487	5.33
11	57-ci maddənin I hissəsinə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin: "Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər."	lehinə	Üç milyon iki yüz üç min üç yüz iyirmi doqquz	3 203 329	87.25
		əleyhinə	İki yüz yetmiş min üç yüz bir	270 301	7.36
		etibarsız	Bir yüz doxsan yeddi min altı yüz qırx dörd	197 644	5.39
12	58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır."	lehinə	Üç milyon iki yüz yeddi min dörd yüz altı	3 207 406	87.36
		əleyhinə	İki yüz altmış doqquz min beş yüz qırx bir	269 541	7.34
		etibarsız	Bir yüz doxsan dörd min üç yüz iyirmi yeddi	194 327	5.30
13	59-cu maddədə: 13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən "qanunla nəzərdə tutulmuş qaydada" sözləri çıxarılsın; 13.2. aşağıdakı məzmununda II hissə əlavə edilsin: "II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir."	lehinə	Üç milyon bir yüz altmış bir min altı yüz qırx dörd	3 161 644	86.12
		əleyhinə	İki yüz səksən səkkiz min yeddi yüz otuz beş	288 735	7.86
		etibarsız	İki yüz iyirmi min səkkiz yüz doxsan beş	220 895	6.02
14	60-cı maddə aşağıdakı redaksiyada verilsin: "Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağılabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər."	lehinə	Üç milyon altmış beş min səkkiz yüz qırx	3 065 840	83.51
		əleyhinə	Üç yüz qırx beş min altı yüz səkkiz	345 608	9.41
		etibarsız	İki yüz əlli doqquz min səkkiz yüz iyirmi altı	259 826	7.08
15	68-ci maddədə: 15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin: "Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ" ; 15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin; 15.3. aşağıdakı məzmununda I və IV hissələr əlavə edilsin: "I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır." "IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır."	lehinə	Üç milyon əlli altı min altı yüz on doqquz	3 056 619	83.26
		əleyhinə	Üç yüz əlli min dörd yüz iyirmi altı	350 426	9.55
		etibarsız	İki yüz altmış dörd min iki yüz iyirmi doqquz	264 229	7.19

16	71-ci maddənin II hissəsinə aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin: "Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənəsib olmalıdır."	lehinə	Üç milyon iki yüz üç min səkkiz yüz əlli yeddi	3 203 857	87.27
		əleyhinə	iki yüz altmış doqquz min altı yüz otuz	269 630	7.34
		etibarsız	Bir yüz doxsan yeddi min yeddi yüz səksən yeddi	197 787	5.39
17	85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilsin.	lehinə	Üç milyon iki yüz otuz səkkiz min altı yüz doqquz	3 238 609	88.21
		əleyhinə	iki yüz qırx səkkiz min səkkiz yüz altmış dörd	248 864	6.78
		etibarsız	Bir yüz səksən üç min səkkiz yüz bir	183 801	5.01
18	89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarım bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmununda 6-cı və 7-ci yarım bəndlər əlavə edilsin: "6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda; 7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda."	lehinə	Üç milyon iki yüz min beş yüz səkkiz	3 200 508	87.18
		əleyhinə	iki yüz altmış doqquz min yeddi yüz yetmiş yeddi	269 777	7.35
		etibarsız	iki yüz min doqquz yüz səksən doqquz	200 989	5.47
19	Aşağıdakı məzmununda 98 ¹ -ci maddə əlavə edilsin: "Maddə 98¹. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldıraraq bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. II. Növbədənkenar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkenar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir."	lehinə	Üç milyon iki yüz altı min yeddi yüz səksən iki	3 206 782	87.35
		əleyhinə	iki yüz altmış səkkiz min səksən altı	268 086	7.30
		etibarsız	Bir yüz doxsan altı min dörd yüz altı	196 406	5.35
20	100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan," sözləri çıxarılsın.	lehinə	Üç milyon üç yüz otuz doqquz min dörd yüz qırx bir	3 339 441	90.96
		əleyhinə	Bir yüz səksən iki min üç yüz iyirmi dörd	182 324	4.97
		etibarsız	Bir yüz qırx doqquz min beş yüz doqquz	149 509	4.07
21	101-ci maddənin I hissəsində "5" rəqəmi "7" rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin: "Azərbaycan Respublikasının Prezidenti növbədənkenar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər."	lehinə	Üç milyon üç yüz qırx altı min beş yüz on altı	3 346 516	91.15
		əleyhinə	Bir yüz yetmiş yeddi min altı yüz otuz səkkiz	177 638	4.84
		etibarsız	Bir yüz qırx yeddi min bir yüz iyirmi	147 120	4.01
22	Aşağıdakı məzmununda 103 ¹ -ci maddə əlavə edilsin: "Maddə 103¹. Azərbaycan Respublikasının vitse-prezidentləri I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edirlər. II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir."	lehinə	Üç milyon iki yüz yetmiş yeddi min doqquz yüz əlli beş	3 277 955	89.29
		əleyhinə	iki yüz on yeddi min dörd yüz on doqquz	217 419	5.92
		etibarsız	Bir yüz yetmiş beş min doqquz yüz	175 900	4.79

23	<p>105-ci maddədə: 23.1. I hissənin birinci cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin; 23.2. II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcılıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin; 23.3. III hissə aşağıdakı redaksiyada verilsin: “III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.”; 23.4. aşağıdakı məzmununda IV hissə əlavə edilsin: “IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.”.</p>	lehinə	Üç milyon iki yüz iyirmi bir min yetmiş yeddi	3 221 077	87.74
		əleyhinə	İki yüz əlli beş min səkkiz yüz iyirmi dörd	255 824	6.97
		etibarsız	Bir yüz doxsan dörd min üç yüz yetmiş üç	194 373	5.29
24	<p>Aşağıdakı məzmununda 106¹-ci maddə əlavə edilsin: “Maddə 106¹. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, xərisə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.”.</p>	lehinə	Üç milyon iki yüz iyirmi bir min doqquz yüz səkkiz	3 221 908	87.76
		əleyhinə	İki yüz əlli altı min bir yüz doxsan	256 190	6.98
		etibarsız	Bir yüz doxsan üç min bir yüz yetmiş altı	193 176	5.26
25	<p>Aşağıdakı məzmununda 108¹-ci maddə əlavə edilsin: “Maddə 108¹. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.”.</p>	lehinə	Üç milyon iki yüz iyirmi üç min iki yüz qırx dörd	3 223 244	87.82
		əleyhinə	İki yüz əlli beş min səkkiz yüz altmış üç	255 863	6.97
		etibarsız	Bir yüz doxsan bir min iki yüz on səkkiz	191 218	5.21
26	<p>Aşağıdakı məzmununda 110¹-ci maddə əlavə edilsin: “Maddə 110¹. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.”.</p>	lehinə	Üç milyon iki yüz iyirmi beş min səkkiz yüz iyirmi iki	3 225 822	87.89
		əleyhinə	İki yüz əlli üç min yeddi yüz iyirmi doqquz	253 729	6.91
		etibarsız	Bir yüz doxsan min yeddi yüz yetmiş dörd	190 774	5.20
27	<p>121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”.</p>	lehinə	Üç milyon iki yüz otuz bir min əlli beş	3 231 055	88.03
		əleyhinə	İki yüz qırx səkkiz min yeddi yüz on yeddi	248 717	6.78
		etibarsız	Bir yüz doxsan min beş yüz əlli üç	190 553	5.19
28	<p>126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin.</p>	lehinə	Üç milyon doxsan min doqquz yüz on üç	3 090 913	84.21
		əleyhinə	Üç yüz otuz üç min səkkiz yüz doxsan yeddi	333 897	9.10
		etibarsız	İki yüz qırx beş min beş yüz on beş	245 515	6.69

29	Aşağıdakı məzmununda 146 ¹ -ci maddə əlavə edilsin: “Maddə 146¹. Bələdiyyələrin məsuliyyəti Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”.	lehinə	Üç milyon bir yüz bir min bir yüz əlli yeddi	3 101 157	84.49
		aleyhinə	Üç yüz iyirmi doqquz min beş yüz otuz doqquz	329 539	8.98
		etibarsız	İki yüz otuz doqquz min altı yüz iyirmi doqquz	239 629	6.53

Daimi siyahıda olan seçicilərin 25%-dən çoxu (69.70%) səsvermədə iştirak etdiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən ümumxalq səsverməsi (referendum) baş tutmuşdur və Referendum Aktının layihəsində təqdim edilən 29 hissəsinin hər birinin lehinə səsvermədə iştirak etmiş seçicilərin yarsından çoxu səs verdiyindən həmin Məcəllənin 138.3-cü maddəsinin tələbinə uyğun olaraq Referendum Aktı qəbul edilir.

Mərkəzi Seçki Komissiyasının sədri

PƏNAHOV Məzahir Məhəmməd oğlu

Mərkəzi Seçki Komissiyası sədrinin müavini

MƏMMƏDOV Natiq Seyfulla oğlu

Mərkəzi Seçki Komissiyasının katibi

MUXTAROVA Arifə Ağaverdi qızı

Mərkəzi Seçki Komissiyasının katibi

RƏHİMOV Mikayıl Rəhman oğlu

Mərkəzi Seçki Komissiyasının üzvləri:

CAVADOV Fuad Musa oğlu

ƏLİYEV Şaitdin Sərdar oğlu

İBRAHİMOV Ramiz Hilal oğlu

KAZIMOVA Validə Faiq qızı

PAŞAYEV Hüseyn Məmməd oğlu

MƏMMƏDOV İlham Sabir oğlu

NADİROV Nizami Hüseyn oğlu

M.Y.

ORUCOV Qabil Əhməd oğlu

TAGİYEV Azər Cabir oğlu

ƏSGƏROV Bəxşeyiş Məmməd oğlu

HƏSƏNOV Tofiq Eldar oğlu

QƏHRAMANLI Almas Əlisultan qızı

QULİYEV Etibar Cəfər oğlu

ŞAHBAZOV İlkin Zaur oğlu

Protokol 2016-cı il 11 oktyabr, saat 17:47-də tərtib edilmişdir.

Komissiyanın həlledici səs hüquqlu üzvünün xüsusi rəyi haqqında qeyd:

(soyadı, adı, atasının adı)

(imza)

Qeyd :

Protokol Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və imzalanır. Mərkəzi Seçki Komissiyasının protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan üzvü protokola xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.